

TÜTÜNSÜZ YAŞAYIN!



HEÇ VAXT,
HEÇ BİR HALDA
SİQARET ÇƏKMƏYƏ
BAŞLAMAYIN!

ÖZÜNÜZÜ, YAXIN VƏ
DOĞMALARINIZI
ÖLDÜRÜCÜ TÜTÜN
TÜSTÜSÜNDƏN
XİLAS EDİN!

UNUTMAYIN!



SİQARET ÇƏKMƏK
SAĞLAMLIQ ÜÇÜN
TƏHLÜKƏLİDİR!

Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

Bukletde dərc olunanlar Ümumdünya Səhiyyə Teşkilatının məlumatlarına əsaslanır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sağlam Həyat Terzi Layihəsinin Milli Koordinatoru ilə razılışdırılmışdır.

Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə islahatları çərçivəsində ictimai səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər programı əsasında çap edilmişdir.



Bakı, AZ1122, Zərdabi küç., 96
Tel: 431-12-72, Faks: 430-52-85
office@isim.az www.isim.az

SİQARET ÇƏKMƏK SAĞLAMLIQ ÜÇÜN TƏHLÜKƏLİDİR



TÜTÜN ÇƏKMƏK...

...XX əsrde 100 milyon insanın ölümüne səbəb olmuşdur
...XXI əsrde 1 milyard insanın ölümü ilə nəticələnə bilər

**Çoxları bilir ki, siqaret çəkmək zərərlidir,
lakin az adamlar bunun təhlükələri barədə
tam məlumatlıdır.**

Siqaret çəkmək ölümlə nəticələnən üç əsas xəstəliyin inkişafına səbəb olur: ağ ciyər xərcəngi – 90% hallarda; xroniki bronxit və emfizema – 75% hallarda; ürəyin işemiyası – 25% hallarda.



Müntəzəm şəkildə siqaret çəkən insanların təxminən 25%-i bu səbəbdən vaxtından tez həyatla vidalaşmalı olur. **Əksər siqaret çəkən insanların həyatı 10, 20 və ya 30 ilədək qısalır.**



Heç nə narahat etmədiyinə görə, müəyyən dövredək bir çox siqaret çəkənlər düşünür ki, tütün çəkmək sağlamlığa təsir etmir. Lakin, zaman ötdükcə bu yanlış fikir dağılır və tütünçəkmənin nəticəsi olaraq problemlə və xəstəliklərə yaşılanan günler gəlir. O zaman ilk yandırılmış siqaret xatırlanır və bu səmərəsiz məşğılıyyətdən vaxtında imtina etməməyə görə peşmançılıq hissi keçirilir.



Həqiqətən, siqaretçəkme sağlamlığa hər gün zərər gətirir və **hər çəkilmiş siqaret ilə sağlamlığa güclü zərbə vurulur**. Bu zərər isə müxtəlif səbəblərdən nəzərimizdən qaçırlar. Bir tərəfdən, siqaret çəkən buna xüsusi diqqət yetirmir, digər tərəfdən isə o, siqaretçəkmənin sağlamlığa vurdugu zərbələr barədə düşünmək istəmir.



Yanan siqaret 4 mindən çox müxtəlif birləşmə, o cümlədən, 40-dan çox kanserogen (xərcəng xəstəliyi yaranan) maddə istehsal edir. İlk dövrlərdə siqaretçəkme sağlamlışa öz təsirini bürüze vermir, lakin 5, 10, 20 ildən sonra bunu hiss etmək mümkün olur.

Siqaret çəkənlərdə tez-tez təngnəfəsilik yaranır, çünkü onlarda ilk növbədə ağ ciyərlər zədələnir. Tütün çəkənlər ildən ilə özlərini halsız və daha yorğun hiss edirlər və tez-tez soyuqdəyməyə maruz qalırlar. Əksər insanlar bunu ekologiya, immunitet və digər faktorlarla əlaqələndirir, lakin əsas səbəblərdən biri siqaretçəkmedir. **Unutmayın ki, 90% hallarda ağ ciyərlərdə xərcəng xəstəliyinin yaranmasının əsas səbəbkərə tütündür.**



Siqaret çəkən insanda ürək-damar xəstəliklərinin inkişafı ehtimalı yüksəkdir. Uzun illər tütün çəkmək qan damarlarında daralmalara gətirib çıxarırlar və bu da onların zədələnməsi ilə nəticələnir. Bu isə son nəticədə aterosklerozun əmələ gelməsini tezləşdirir, ürəkdə infarkt, beyində isə insulta səbəb olur.

Adətən, damarların daralması və qan dövranının ləngiməsi səbəbindən **30-40 yaşlı kişilərdə cinsi zəiflik və impotensiyayanın inkişafı riski yaranır**.



Siqaretçəkme həzm sistemine birbaşa təsir edir, çünkü tütün tüstüsündə olan nikotin, qətran və digər zehərli maddələr ağız suyu ilə qarışaraq mədəyə düşür. Siqaret çəkənlərin çoxu qastrit və ya mədə xorasından eziyyət çəkir. **Aktiv siqaret çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərcənginin və xroniki xəstəliklərinin yaranması ehtimalı yüksəkdir.**



Sizcə, siqareti tərgitmək üçün onun ağır bir fəsadını gözləməkmi lazımdır?!



Bu fəsadların çoxunun da öldürücü olduğunu nəzərə alsaq, siqareti tərgitmək üçün bundan ciddi səbəb ola bilərmi?!

Siqaret çəkməkdən imtina etmək müəyyən prosesdir və insanın siqaret çəkməyə qarşı münasibətinin dəyişməsindən bağlayır.

Özünüz seçdiyiniz gün və saatda siqaret çəkməkdən imtina edin. Unutmayın ki, Sizin seçiminiz var. Lakin hər dəfə siqaret çəkmək istədikdə düzgün qərar verin.



Siqaret çəkənlərin əksəriyyəti dəfələrlə səy göstərdikdən sonra bu təhlükəli vərdişdən imtina edə bilir. Siqaret çəkməkdən imtina etmək çətin olsa da, Siz bunu bacararsınız!